

Laya təsir sahəsini genişləndirməklə neftvermə əmsalının artırılması üsulu

M.Q. Abdullayev, t.e.n., Ş.A. Həbibullayeva, O.Y. Salavatov
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Elektron ünvan: malik.abdullayev52@mail.ru

Məqalədə layın termokimyəvi təsirlə əhatə zonasını genişləndirməklə neftvermə əmsalının artırmasından bahs olunur. Müqayisə üçün beşnöqtəli lay modelində çoxsaylı laboratoriya təcrübələri aparılmışdır. Əvvəlcə komponentləri ənənəvi təsir əsüllərində olduğu kimi bir vurucu quyu vasitəsilə ardıcıl (və ya paralel) modelə vurmaqla, sonra isə ayrı-ayrılıqla iki vurucu quyudan laya daxil etməklə komponentlərin təməsinə vurucu quyular arasında məsafənin yarısında nail olaraq, neftvermə əmsali təyin olunmuşdur. Laboratoriya təcrübələrinin nəticələri göstərdi ki, təsir sahəsini genişləndirməklə neftvermə əmsali birinci ilə müqayisədə 4–5 % yüksək olur, müxtəlif yataqların neftlərinən istifadə olunsa da nəticə eynidir.

Açar sözlər: üsul, təsir zonası, neftvermə əmsali, beşnöqtəli lay modeli, neft, sıxışdırma, tərkib.

Layların neftveriminin yüksəldilməsinə yönəlmüş mühüm tədbirlərdən olan neft yataqlarında laylara su vurmaqla həm lay təzyiqi saxlanılır, həm də layda neft su ilə sıxışdırılır ki, nəticədə quyuların orta hasılıtı artır. Suvurma ilə laylara səni təsir zamanı neft yataqlarının işlənməsinin əsas problemi neftin su ilə daha yaxşı sıxışdırılması üçün layların bu təsirlə tam əhatə olunmamasıdır.

Laylara su vurulması ilə əlaqədar müxtəlif araqatılardan istifadə etməklə bir çox əsüller tətbiq olunmuşdur. Bu istiqamətdə işlənilən əksər texnologiyalarda əsas məqsəd qeyri-bircins laylarda da-ha çox sahələrin təsirlə əhatə olunmasıdır.

Mədən tətbiq işlərinin araşdırılması ilə müəyyən edilmişdir ki, layın təsirlə əhatə zonasını genişləndirən əsülləri aşağıdakı kimi qruplaşdırmaq olar:

- quyu toru ilə təsir: quyu torunun sıxlashdırılması; üfqi quyular; yan lülənin açılması;
- layın hidravlik yarılması;
- axın deyişən texnologiyalar (fiziki-kimyəvi əsüllərlə sulaşma).

Lakin bu texnologiya və əsüllerin həyata keçirilməsi üçün külli miqdarda sərmayə tələb olunur və bir çox neft yataqlarında bu sərmayə qoyulmuşları yüksək risklə bağlıdır. Təqdim olunan məqalədə əlavə kapital qoyuluşu olmadan, məlum texnologii-


yaldan istifadə etmək və layda neftin təsirlə əhatə olunma zonasını genişləndirməklə neftçixarmanın artırılması yolları göstərilmişdir.

Laylara termokimyəvi təsir sahəsində həm nəzəri, həm də təcrubi işlər məlumatdır ki, bunlar müxtəlif dərəcədə layın temperaturunu yüksəldir, neftin özlüyüünü kəskin azaldaraq onun layda sıxışdırılmasını yaxşılaşdırır, səthi gərilməni aşağı salaraq neftin layda süzülməsinə müqavimet qüvvələrini azaldır və bu səbəbdən də neftçixarmanın həcmini artırır [1–3]. Müəyyən işlərdə vurucu quyularla növbə ilə laya istilik daşıyıcıları və soyuq su vurmaqla neftin çıxarılması üsulu verilmişdir. Neftveriminin yüksəldilməsinə və layların təsirlə tam əhatə olunmasına, həmçinin onlarda neftin su və ya müxtəlif araqatları ilə səmərəli sıxışdırılmasını təmin edən proseslərə səni fiziki-kimyəvi şəraitin yaradılması ilə nail olmaq mümkündür.

Layların neftverimini artırmaq üçün bir çox istilik-kimyəvi əsüllər mövcuddur [4–8]. Həmin əsüllərin əksəriyyətində laya təsir üçün bir vurucu quyudan istifadə olunmuşdur. Yəni bir vurucu quyudan müxtəlif istilik daşıyıcılarını araqatı qismində laya vurub, onun layda hərəketini isə ardınca su ilə sıxışdıraraq tənzimləmək təklif olunmuşdur. Neftvermə əmsalının (NVƏ) artırılması məq-

sədi ilə laya termokimyevi üsulla təsir texnologiyası işlənmişdir [7]. Lakin məlumdur ki, belə hallarda ekzotermik reaksiyanın quyunun yaxın ətrafında, quydibi zonada baş verəcəyi ehtimalı çox böyükdür, bu da nəzərdə tutulan səmərəni verməyə bilər. Bu halda istilikle təsir zonasını müəyyən qədər genişləndirmək məqsədi ilə ekzotermik reaksiyanın sürətini azaltmaq üçün kompozisiyaya müəyyən inhibitorlar əlavə olunur. Lakin müxtəlif səbəblərdən bu halda da lazımlı olan nəticənin alınması şübhə doğurur. Bu səbəbdən də təqdim olunan məqalədə layda termokimyevi təsir zonasını genişləndirmək üçün yeni üsul işlənmişdir. Təklif olunan üsulun məlum işdən [7] fərqi, təsir sahəsinin genişləndirilməsi məqsədi ilə bir yox, iki vurucu quyudan istifadə olunmasıdır. Əgər məlum işdə təklif olunan tərkibin komponentlərinin iki aqreqatla ayrı-ayrılıqla quyunun mərkəzi borusundan və həlqəvi fəzəsindən və ya bir aqreqatla, lakin ayıri mayedən istifadə edərək bir-birinin ardına vuraraq, yenə də layın quydibi zonasında görüşməsinə nail olmaq idisə, yeni üsulda iki quyu seçilərək, məlum üsulda məqsəd istifadə olunan komponentlərin hər birini ayrılıqla seçilmiş quyularla laya vuraraq, onların quydibi zonasında deyil, layın dərinliklərində (məsələn, quyuların drenaj zonalarının sərhədində) görüşərək ekzotermik reaksiya ya girməsinə nail olmaqdır. Təklif olunan üsulun həyata keçirilməsi üçün quyuların seçilməsinə xüsusi yanaşma tələb olunur. Bunun üçün hər quyular arasında hidrodinəmə üsulundan, həm də korrelyasiya əlaqəsinin öyrənilməsindən istifadə olunmalıdır. Məlumdur ki, layda quyular arasında hidrodinamik əlaqəni təyin etmək üçün təklif olunan hidrodinəmə üsulunda, eyni horizontdan işleyən quyulardan hər hansı birini bağlayaraq saxlamaqla, digər quyuların quyuağzı parametrləri və hasılmasına diqqət yetirməklə bu əlaqəni müəyyən etmək olar. Bu əməliyyatı bütün quyularda tekrar edərək bir-biri ile daha yüksək hidrodinamik əlaqəsi olan iki quyu seçilir. Lakin praktikada quyularda bu işlərin aparılması xeyli neft itkisine səbəb ola bilər. Odur ki, seçimin doğruluğuna tam əmin olmaq üçün həmin quyular arasında korrelyasiya əlaqəsi hesablanmalıdır. Seçilmiş quyular arasındaki korrelyasiya üsulu ilə hidrodinamik əlaqənin daha yüksək olduğunu əmin olduqdan sonra həmin quyular vasitəsilə təklif olunan texnologiya həyata keçirilə bilər. Və ya quyuların birindən laya vurulan suya rəngli maddələrin qatılması ilə bunun digər quyulara çatmasını izləməklə onunla daha yaxşı hidrodinamik əlaqəsi olan quyunu seçmək olar.

Təklif olunan üsulun laboratoriya təcrübələri xətti lay modelində deyil, beşnöqteli lay modelində aparılmışdır (şəkil 1). Təklif edilən üsul qiyəmtəndirmək üçün təcrübələr üç variantda aparılır.



Şəkil 1. Lay modelində NVƏ-nin artırılması üçün termokimyevi üsulun tətbiqi:

1 - sıxılmış hava; 2 - təzyiq tənzimləyicisi; 3, 4, 11 - sıxıcı qablər; 5, 6, 8, 9 - hasilat quyuları; 7 - vurucu quyu; 10, 12, 13, 14 - siyirtmələr; 15 - transformator yağı; 16 - beşnöqteli lay


Yuxarıda qeyd etdiyimiz şəkil 1-də göstərilən lay modeli $0.4 \text{ m} \times 0.4 \text{ m} \times 0.16 \text{ m}$ ölçüsündə olub $0.25-0.01$ fraksiyalı kvars qumu ilə doldurulduğandan sonra havaya görə keçiriciliyi 0.12 mkm^2 , məsaməliyi isə 0.33 m^2 təşkil etmişdir. Təcrübələrə Palçıq Pilpilesi və Neft Daşları yataqlarının neflərinən istifadə olunmuşdur. Palçıq Pilpilesi neftinin sıxlığı $896-932.5 \text{ kg/m}^3$, lay şəraitində özüllüyü $20 \text{ mPa}\cdot\text{s}$, tərkibindəki qatrın miqdari isə 23-25 %-dir. İkinci seriya təcrübələrə Neft Daşları və Səngəçal-dəniz-Duvanni-dəniz-Xara-Zirə adası yataqlarının neflərinən de istifadə olunmuşdur. Təcrübələrin aparılması üçün əvvəlcə model yuxarıda qeyd edilən kvars qumu ilə doldurulur. Sonra isə məsaməli mühitin quru modeli yüksək vakuüm altında neflə döydürülür. Lay modelinə daxil olan və çıxan neftlərin balans müqayisəsi ilə məsaməli mühitdə neftin həcmi təyin olunur. Apardığımız təcrübələrə məsaməli mühitdə neftin həcmi $(8450-8500) \cdot 10^{-6} \text{ m}^3$ intervalında dəyişmişdir. Bundan sonra məsaməli mühitin hazırlanmış modeli şəkil 1-də göstərildiyi kimi yüksək təzyiq balonuna və sıxışdırıcı qablardan ibarət qurğuqa qoşulmuşdur. Bu halda neft, vurucu quyu 7 vasitəsilə qabdakı 4 dəniz suyu ilə sıxışdırılmış, susuz və son NVƏ-lərin və bunun üçün sərf olunan sıxışdırıcı dəniz suyunun məsamələrlə həcmının qiyəmtərələr cədvəldə qeyd edilmişdir. Sonra modeldəki qalıq neft məlum tərkibə [4] araqatı qismində sıxışdırıldıqdan sonra təyin olunmuş son NVƏ-lər və eyni zamanda araqatının sıxışdırılması üçün sərf olunan dəniz suyunun həcmi də cədvəldə qeyd edilir. Təcrübələrdə sıxışdırıcı maye qismində istifadə olunan dəniz suyunun, tərkibin komponentlərinin sıxıcı qablardan sıxılmış hava ilə modelə verilməsi transformator yağı vasitəsilə həyata keçirilir. Bunu səbəblərdən biri də yüksək təzyiqli sıxılmış havanın suda və komponentlərdə həll olmasının qarşısının alınmasıdır.

Təcrübələrin ikinci variantı aşağıdakı qayda ilə aparılmışdır: model birinci variantdakı eyni qum fraksiyalarından doldurularaq keçiriciliyi, məsaməliyi ölçülümiş (birinci variantla eynilik təşkil etmişdir) və yənə də vakuüm altında neflə döydürulmuşdur. Bundan sonra [7]-ə uyğun olaraq 0.1 m məsamə həcmində tərkib hazırlanmışdır (700 sm^3 xrom anhidridinin 35 %-li sulu mehlulu və 150 sm^3 metil spirti+sulfanal).

Bundan sonra məsaməli mühiti təmsil edən beşnöqteli lay modeli yüksək təzyiq mənbəyinə qoşularaq, komponentlər vurucu quyuaya bir-birini əvəz etməklə qablardan (3 və 11) metanol və xrom anhidridinin sulu mehlulu hissə-hissə növbə ilə vurulmuşdur. Bu hissələr görüşdükçə ekzotermik reaksiya baş verir. Araqatının hesablanmış həcmi hissələrlə məsaməli mühitə vurulduğdan sonra dəniz suyu ilə yaradılmış araqatı məsaməli mühitdə sıxışdırılır. Tərkibin araqatı qismində məsaməli mühitdən dəniz suyu ilə sıxışdırıb çıxardığı neft hasilat quyularının çıxışlarında quraşdırılmış menzurkalarla ölçülərə nəzarətdə saxlanılır. Bu prosesdə susuz və son NVƏ-lər təyin olunmuş, müxtəlif neflərlə aparılan təcrübələrin nəticələri cədvəldə qeyd edilmişdir. Son NVƏ təyin edildikdə buna uyğun sıxıcı agentin (dəniz suyunun) sərfi de qeyd edilmişdir.

Təcrübələrin üçüncü variantı aşağıdakı kimi yerinə yetirilmişdir. Lay modelini kvars qumu ilə doldurarken seçdiyimiz şəkil 2-də iki quyu arasındakı (5 və 7) sahəni iri dənəciklərdən ibarət kvars qumu ilə doldurur. Bu o deməkdir ki, həmin iki quyu arasında nisbətən yüksək hidrodinamik əlaqə yaradılmış olur. Sonra bu iki quyu vasitəsilə təklif olunmuş üsulun həyata keçirilməsi üçün ikinci təcrübələrə uyğun olaraq hazırlanmış tərkibin komponentləri (metanol və xrom anhidridinin sulu mehlulu) bu quyular vasitəsilə laya (modelə) ayırtılıqla vurulur.

Yataq	Dəniz suyu ilə sıxışdırma			Məlum tərkiblə (prototip) sıxışdırma			Təklif olunan üsulla sıxışdırma			
	Susuz NVƏ, %	Son NVƏ, %	Vurulan mayenin hacmi, V _{m.h.}	Araqatının həcmi, V _{m.h.}	Susuz NVƏ, %	Son NVƏ, %	Vurulan mayenin hacmi, V _{m.h.}	Araqatının həcmi, V _{m.h.}	Susuz NVƏ, %	
Palçıq Pilpilesi	49.2	63.4	2.9	0.1	-	79.5	1.0	0.1	-	83.5
Neft Daşları	50.5	65.4	2.9	0.1	-	80.7	1.0	0.1	-	85.5
Palçıq Pilpilesi	-	-	-	0.1	62.4	79.7	1.8	0.1	66.6	83.3
Səngəçal-Duvanni	-	-	-	0.1	63.0	79.2	1.8	0.1	68.1	84.1



Şəkil 2. Lay modelində NVƏ-nin artırılması üçün termokimyevi üsulun tətbiqi:
1 – sıkılmış hava; 2 – tezyiq tonzimleyicisi; 3, 4, 15, 16 – sıxıcı qablar; 5, 7 – vurucu quyu; 6, 8, 9 – hasilat quyuları; 10, 11, 12, 13, 14 – siyirtmələr; 17 – transformator yağı; 18 – beşnöqteli lay modeli

Komponentlərin vurulma sürətləri elə seçilir ki, onlar təqribən bu quyular arasında məsafənin ortasında, başqa sözlə desək, quyuların drenaj zonalarında görünür. Görüşmə nöqtəsindən başlayan ekzotermik reaksiya həm hər iki quyunu birləşdirən xətt üzrə, həm də radial olaraq yayılaraq layın böyük bir sahəsini təsirle əhatə edir. Aparılan çoxsaylı təcrübələrdə seçilmiş iki quyu (5 və 7-ci quyular) arasındaki sahəni, modelin qalan hissələri ilə müqayisədə daha yüksək və fərqli keçiriciliy yaradan qumlarla doldursaq da ümumi mənzərə mahiyyətə deyişməmişdir. Yəni hər iki quyudan vurulan tərkib hissələri quyuların drenaj zonasına yaxın məsafədə görüşərək iki quyu arasındaki xətt boyunca (yəni tərkibin hissələrinin hərəkəti boyu) və radial istiqamətdə reaksiyaya girməkəle modeldə neftin sıxışdırılmasını təmin etmişdir. Təcrübələrdə modeldə gedən ekzotermik reaksiyanın təkcə vurucu quyular istiqamətində qarşı-qarşıya düzxətli deyil, eyni zamanda radial olaraq da hərəkəti vizual müşahidə edildirdi. Komponentlərin hesablanmış həcmələri modelə vurulur, müəyyən müddət sıxışdırırmaya fasılə verildikdən sonra (bu ona görə lazımdır ki, həmin müddətdə reaksiyanın istiliyi ilə iki quyu arasındaki sahə tam əhatə oluna bilsin) hər iki quyudan komponentlərin layda irəli-ləməsi üçün onlar layda (modeldə) dəniz suyu ilə sıxışdırılır. Modeldən sıxışdırılıb çıxarılan neft isə 6, 8 və 9 hasilat quyularının çıxışında quraşdırı-

rılmış menzurkalara yiğilaraq nəzarətdə saxlanılır. Hər üç seriya təcrübələrdə həm susuz, həm də son NVƏ-lər ölçülmüşdür. Təcrübələrin nəticələri cədvəldə verilmişdir.

Cədvəldən göründüyü kimi, beşnöqteli lay modelində Palçıq Pilpiləsi və Neft Daşları yataqlarının neftləri dəniz suyu ilə sıxışdırılaraq həm susuz, həm də son NVƏ-lər təyin edilmişdir. Palçıq Pilpiləsi və Neft Daşları neftləri üçün susuz NVƏ 49.2 və 50.5, son NVƏ isə 63.4 və 65.4 olmuşdur. Bu rəqəmlər bir neçə dəfə aparılmış təcrübələrin bir-birindən cüzi fərqlənən nəticələrinin orta qiymətləridir. Bu təcrübələrdə son NVƏ-nin alınması üçün modeldən keçən sıxıcı agent olan dəniz suyunun sərfi 2.9 məsamə həcmində bərabər olmuşdur.

Həmin təcrübələrin sonunda məlum işə [7] uyğun olaraq 0.1 məsamə həcmində yuxarıda qeyd olunan qaydada araqatı yaradaraq, qalıq neftin sıxışdırılması prosesi davam etdirilmişdir. Bu zaman yenidən 1.0 məsamə həcmində dəniz suyu ilə araqatının sıxışdırılması nəticəsində son NVƏ artaraq, Palçıq Pilpiləsi üçün 79.5, Neft Daşları yatağının neftləri üçün 80.7 olmuşdur. Qeyd etməliyik ki, bu rəqəmlər də bir-birindən cüzi fərqlənən, bəzən isə tamamilə üst-üstə düşən nəticələrin orta qiymətləridir.

Baxmayaraq ki, üçüncü variantda hasilat quyularının sayı birinci, ikinci variantla müqayisədə

bir ədəd azdır, yenə də həm susuz NVƏ, həm də son NVƏ kifayət qədər yüksək olmuşdur. Təcrübələr müxtəlif xassə və tərkiblərə malik neftlərlə aparılsa da ümumi mənzərə deyişilməmişdir. Bu onu göstərir ki, üçüncü variantda məsaməli mühitin təsirle əhatə olunması daha yüksək olduğundan NVƏ da yüksək olmuşdur. Qeyd etmək lazımdır ki, uyğun işlə [4] müqayisədə təklif olunan üsulda üçüncü komponentə ehtiyac qalmır. Belə ki, sözügedən işdə reaksiyanın layın dərinliklərində getməsinə nail olmaq üçün reaksiyanın süretini ləngitmək məqsədi ilə kompozisiyaya SFM qismində sulfanol da qatıldı. Bizim təklif

etdiyimiz üsulda isə buna ehtiyac qalmır.

Nəticə

1. NVƏ-nin yüksəldilməsi üçün məsaməli mühitin təsirle əhatə dairəsinin genişləndirilməsi müüm şərtlərdir.

2. Laya termokimyevi təsirin təklif olunan yeni üsulu (iki vurucu quyu ilə təsir), layın təsirle əhatə dairəsini genişləndirməklə, NVƏ-ni əlavə olaraq 4-5 %-dək artırmağa imkan verir.

3. Bu üsulun tətbiqində ekzotermik reaksiyanın süretinin aşağı salınması üçün istifadə olunan komponentə (sulfanol) ehtiyac olmur (qənaət olunur).

Ədəbiyyat siyahısı

- Салаватов Т.Ш., Абдуллаев М.Г., Гараев Р.Г., Хамитов Н.М., Джаманбаев С.Е. Способ повышения производительности скважин применением термохимической обработки призабойной зоны пласта // Научное обозрение, 2016, № 9, с. 61-69.
- Т.Ш. Салаватов, М.Г. Абдуллаев. Об извлечении тяжелых нефей из пласта. – Уфа, 2016, материалы конференции.
- Слюсарев Н.И., Мухаметшин Г.Р. Физико-химическое инициирование термического воздействия на пласт при добывче высоковязких нефей // Нефтегазовое дело: электронный научный журнал, 2013, № 6, с. 180-192.
- Salavatov T.S., Osmanov B.A. Quyuların məhsuldarlığının artırılması üsulları. – Bakı: Elm, 2005, 187 s.
- Абдуллаев М.Г. Еще об одном способе извлечения тяжелых нефей из пласта // Нефтепромысловое дело, 2017, № 7, с. 31-34.
- Алексеев Ю.В., Ерофеев А.А., Пачежерцев А.А., Меретин А.С., Никитин Р.Н. Перспективы применения термохимических методов воздействия при разработке залежей баженовской свиты // Нефтяное хозяйство, 2015, № 10, с. 93-97.
- Керимов М.З., Абдуллаев М.К. Технология теплового воздействия на пласт в условиях морской нефтегазодобычи. Геология, геофизика и разработка нефтяных месторождений. – М.: ВНИИОЭНГ, 2001, № 8, с. 47-51.
- Яковлев А.Л., Шамара Ю.А., Даценко Е.Н. Методы увеличения нефтеотдачи пластов на Арланском нефтяном месторождении // Научный мультидисциплинарный журнал Наука. Техника. Технологии (политехнический вестник) 2016, № 3 (Отраслевые научные и прикладные исследования: Науки о земле), с. 96-112.

Способ повышения нефтеотдачи пластов путем увеличения зоны охвата воздействием

М.Г. Абдуллаев, III.А. Габибуллаева, О.Я. Салаватов

Статья посвящена увеличению коэффициента нефтеотдачи за счет расширения зоны пласта термохимическими воздействиями. Для сравнения были проведены многочисленные лабораторные эксперименты по пятиточечной модели пласта, определен коэффициент нефтеотдачи традиционными методами, т.е. закачкой компонентов состава термохимической реакции, путем их последовательной (или параллельной) закачки в модель пласта с помощью одной скважины. Затем, не меняя состав этих компонентов, коэффициент нефтеотдачи определялся путем закачки компонентов в отдельности из двух нагнетательных скважин, с обеспечением их встречи на половине расстояния между этими скважинами. Результаты лабораторных экспериментов показали, что в случае, когда были созданы условия расширения зоны воздействия, коэффициент нефтеотдачи на 45 % выше, чем в первом случае. В экспериментах были использованы нефти разных месторождений, но общий результат был одинаковый.

Ключевые слова: метод, зона воздействия, коэффициент извлечения нефти, пятиточечная слоистая модель, масло, сжатие, состав.

The method for increase of reservoir oil recovery via extension of impact coverage zone

M.G. Abdullayev, Sh.A. Gabibullayeva, O.Y. Salavatov

The paper is devoted to the increase of oil recovery rate due to the reservoir zone extension by thermo-chemical methods. A great number of laboratory experiments on five-point reservoir model have been provided for comparison, oil recovery rate has been specified by traditional methods, i.e. with injection of components of thermo-chemical reaction composition, as well as via their sequential (or parallel) injection into the reservoir model by means of a well. Afterwards, not changing the composition of these components, oil recovery rate was specified by injection of the components separately from two disposal wells providing their crossing on the half of the way between them.

The results of laboratory studies justified that in case when extension of impact zone was provided, oil recovery factor was for 4-5 % higher than in the first case. The oils from various fields were used in the experiments, however, the general results were the same.

Keywords: *method, impact zone, oil recovery factor, five-point reservoir model, oil, displacement, composition.*
